

QARŞILIQLI TƏLƏBLƏRİN ƏVƏZLƏŞDİRİLMƏSİ

Əgər müəssisənini tərəfdəsi müəssisə üçün eyni zamanda həm malsatan (podradçı), həm də alıcıdırsa (sifarişcirdirə), onda elə bir vəziyyət yaranır ki, bu müəssisələr bir-birlərinə münasibətdə eyni zamanda həl kreditor, həm də borelu olurlar. Belə hallarda öhdəliklər qarşılıqlı tələblərin əvəzlaşdırılması yolu ilə həyata keçirilə bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 540-cı maddəsinə əsasən əgər iki şaxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərlər onların əvəzlaşdırılması yolu ilə xitam verilə bilər.

Tələblərin əvəzlaşdırılması tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüquq olan tərəfin əvəzlaşdırımıya tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzlaşdırılması bu baradə digar tərəfə malumat verməkla həyata keçirilir, malumat hər hansı şartla və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır.

Aşağıdakı hallarda öhdəliklərin əvəzlaşdırılmasına yol verilmir.

1. tələblərin əvəzlaşdırılması razılışma yolu ilə əvvəlcədən istisna edilmişsə;
2. öhdəliyin predmetinə tutmani yönəltmək olmazsa və ya öhdəliyin predmeti yaşayış vəsiyətidirsə;

3. öhdəlik sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsini nəzərdə tutursa;

4. digər tərəfin ərizəsi ilə tələbə iddia müddəti tətbiq edilməli olduqda və bu müddət keçdikdə;

5. alimentlərin tutulması ilə bağlı olduqda;

6. bu; Azərbaycan Respublikasının və yabələdiyyənin tələbidirsə; digər tərəfin qarşılıqlı əvəzlaşdırma tələbi hansı orqanın vəsaitindən ödənilməlidirsə, öhdəliyin də həmin orqanın xeyriyinə icra edilməli olduğu hallar istisna təşkil edir.

7. Mülki Məcəllədə nəzərdə tutulmuş digər hallarda.

Baxmayaraq ki, Mülki Məcəllə tələblərin əvəzlaşdırılması üçün bir tərəfin digər tərəfə malumat vermasının kifayət sayır, mübahisələrə yol verməmək üçün tərəflərin yazılı sənəd tərtib etməsi məqsədən yoxudur. Belə sənəd kimi qarşılıqlı tələblərin əvəzlaşdırılması haqqında akt, əvəzlaşdırma aparılması haqqında protokol, qarşılıqlı tələblərin bağlanması haqqında saziş və s. tərtib edilə bilər. Bu cür əmaliyyatları rəsmiləşdirmək üçün qarşılıqlı tələblərin əvəzlaşdırılması haqqında akt daha geniş yayılmışdır. Bu sənədin təsdiq edilmiş forması yoxdur, bununla belə bu sənəd müəyyən tələblərə cavab verməlidir. Bu aktda əvəzlaşdırımdə iştirak edən şəxslər və həmçinin, əvəzlaşdırılan öhdəliklərin yaranması üçün əsas olmuş sənədlər (müqavilə, hesab, qaiimə-faktura, vergi hesab-fakturası, ödəmə tapşırığı və s.) mütləq göstəriləməlidir. Əvəzlaşdırılan öhdəliyin məbləğinin tərkibində ƏDV varsa, o, mütləq ayrıca göstəriləməlidir.

Misal. A müəssisəsi 14.08.2016-cı il tarixli, 18 sayılı müqaviləyə əsasən B müəssisəsinə 59.000 manat (o cümlədən ƏDV - 9.000 manat) dəyərində mal göndərmişdir. Malın B müəssisəsinə göndərilməsi aşağıdakı sənədlərlə rəsmiləşdirilmişdir:

- Qaimə-faktura: 21.08.2016-cı il tarixli, AAA № 000052
- Elektron vergi hesab-fakturası: 24.08.2016-cı il tarixli, MMM № 000049

B müəssisəsi 09.08.2016-cı il tarixli, 10 sayılı müqavilə üzrə A müəssisəsi üçün marketinq araşdırması aparmışdır. Yerinə yetirilmiş işin dəyəri 35.400 manat (o cümlədən ƏDV - 5.400 manat) təşkil edir. İş üzrə hesabat 14.08.2016-cı il tarixində sifarişçiye təqdim edilmişdir.

Marketing araşdırmasının aparılması aşağıdakı sənədlərlə rəsmiləşdirilmişdir:

- İşlərin yerinə yetirilməsi barədə 18.09.2016-ci il tarixində imzalanmış akt.
- Elektron vergi hesab-fakturası: 18.09.2016-ci il tarixli, BBBN 000034.

Har iki müqavilədə hesablaşmaların aparılması üçün eyni şərt nəzərdə tutulmuşdur: ödəniş mal alıcıya təqdim edildikdən (işin yerinə yetirilməsi barədə akt imzalandıqdan) sonra 30 gün ərzində həyata keçirilir.

24.09.2016-ci il tarixində tərəflər Qarşılıqlı tələblərin avəzlaşdırılması haqqında akt imzalamaşdır. Aktda aşağıdakılardır göstərilir:

14.08.2016-ci il tarixli, 18 sayılı müqavilənin icrası üzrə A müəssisəsi kreditor, B müəssisəsi isə horcludur. Bu müqavilə üzrə öhdəliyin məbləği 59.000 manat (o cümlədən ƏDV - 9.000 manat) təşkil edir. Öhdəliyin yaranmasına əsas: İşlərin yerinə yetirilməsi barədə 18.09.2016-ci il tarixində imzalanmış akt və 18.09.2016-ci il tarixli, AAA seriyali 000052 №-li qəmə - faktura və 24.08.2016-ci il tarixli, MMM seriyali № 000049 №-li elektron vergi hesab-fakturası.

09.08.2016-ci il tarixli, 10 sayılı müqavilənin icrası üzrə B müəssisəsi kreditor, A müəssisəsi isə horcludur. Bu müqavilə üzrə öhdəliyin məbləği 35.400 manat (o cümlədən ƏDV - 5.400 manat) təşkil edir. Öhdəliyin yaranmasına əsas: İşlərin yerinə yetirilməsi barədə 18.09.2016-ci il tarixində imzalanmış akt və 18.09.2016-ci il tarixli, BBB seriyali 000034 №-li elektron vergi hesab-fakturası.

Tərəflər 35.400 manat məbləğində qarşılıqlı tələbləri avəzlaşdırınak yolu ilə ödəmək qərarını almışlar.

Əvəzlaşdırılan məbləğlərin tərkibində olan ƏDV məbləği (5.400 manat) qarşılıqlı olaraq tərəflərin ƏDV depozit hesabındakı sub-uçot hesablarına köçürülləcəkdir.

Bu akt imzalandıqdan sonra 09.08.2016-ci il tarixli, 18 aylı müqavilə üzrə A müəssisəsinin B müəssisəsinə olan 35.400 manat (o cümlədən ƏDV - 5.400 manat) məbləğində horcu tam ödənilmiş hesab edilir. 14.08.2016-ci il tarixli, 18 aylı müqavilə üzrə B müəssisəsinin A müəssisəsinə olan 59.000 manat (o cümlədən ƏDV - 9.000 manat) məbləğində horcu isə 35.400 manat (o cümlədən ƏDV - 5.400 manat) məbləğində azalıdır.

24.10.2016 tarixində B müəssisəsi A müəssisəsinə qalan borcunu, yəni 23.600 manatı (o cümlədən ƏDV - 3.600 manat) A müəssisəsinə ödəmədir.

Vergi qanunvericiliyin tələblərinə müvafiq olaraq vergi ödəyicisi aldığı malların (işlərin, xidmətlərin) dəyərinin tərkibindəki ƏDV məbləğini büdcə ilə əvəzlaşdırıra bilmək üçün digər şərtlərlə yanaşı həmcinin bu ƏDV möbləğini malsatınan (podradçıya) nağdsız qaydada ödəməlidir. Qarşılıqlı tələblərin əvəzlaşdırılmış haqqında aktın imzalanma tarixi yerinə yetirilmiş işin dəyərinin ödənilməsi tarixi hesab olunur, akt özü isə ƏDV məbləğinin nağdsız ödənilmiş fakturi təsdiq edən sənəddi (bu Vergilər Nazirliyinin 1 sentyabr 2003-cü il tarixli, 12/12-24/447-1092 sayılı məktubunda da göstərilir). Beləliklə, ham A müəssisəsi, ham da B müəssisəsi Qarşılıqlı tələblərin əvəzlaşdırılması haqqında aktın imzalandığı tarixa həmin aktda göstərilən ƏDV möbləğini (5.400 min manat) büdcə ilə əvəzlaşdırıra bilər. Lakin yadda saxlamadıqdan ki, ƏDV möbləğini qarşılıqlı silmək olmaz. Vergi qanunvericiliyinin tələbinə əsasən A müəssisəsi qarşılıqlı əvəzlaşdırılan borcun tərkibindəki ƏDV məbləğini B müəssisəsinin ƏDV depozit hesabındaki sub-uçot hesabına, B müəssisəsi isə öz növbəsində həmin məbləği A müəssisəsinin ƏDV depozit hesabındaki sub-uçot hesabına ödeməlidir.

Yuxarıda göstərilən əməliyyatlar A müəssisəsinin və B müəssisəsinin mühasibat uçotunda aşağıdakı yazılışlarda əks etdirilir:

A müəssisəsi

Əməliyyatın məzmunu	Debet	Kredit	Məbləğ, man.
21.08.2016 B müəssisəsinə mal göndərilmişdir	62	46	59.000
Aliciya göndərilmiş mal üzrə büdcəyə ƏDV hesablanmışdır	46	68(ƏDV V)	9.000
18.09.2016 B müəssisəsinin göstərdiyi marketing araşdırmları üzrə xidmət qə- bul edilmişdir	26	60	30.000
Alınmış xidmətin dəyərinin tərkibindəki ƏDV uçota alınmışdır	19	60	5.400
24.09.2016 Qarşılıqlı tələblər əvəzlaşdırılmışdır	60	62	30.000
Qarşılıqlı silinən borcun tərkibindəki ƏDV məbləği öz ƏDV sub-uçot hesabından B müəssisəsinin ƏDV sub-uçot hesabına köçürülmüşdür	60	53-1	5.400
Alınmış xidmətin dəyərinin tərkibindəki ƏDV büdcə ilə əvəzlaşdıril- mişdir	68(ƏDV V)	19	5.400
Silinən borcun tərkibindəki ƏDV məbləği ƏDV depozit hesabında sub-uçot hesabına daxil olmuşdur	53-1	62	5.400
24.10.2016 14.08.2016-ci il tarixli, 18 aylı müqavilə üzrə son haqq-hesab kimi B müəssisəsindən pul daxil olmuşdur (ƏDV-siz məbləğ) ödənilən borcun tərkibindəki ƏDV məbləği ƏDV depozit hesabında- ki sub-uçot hesabına daxil olmuşdur	51	62	20.000
	53-1	62	3.600

B müəssisəsi

Əməliyyatın məzmunu	Debet	Kredit	Məbləğ, man.
21.08.2016 A müəssisəsindən mal daxil olmuşdur	41	60	50.000
Alınmış malın dəyərinin tərkibindəki ƏDV uçota alınmışdır	19	60	9.000
18.09.2016 Marketinq araşdırması üzrə xidmət A müəssisəsi tərafından qəbul edilmişdir	62	46	35.400
Alici tərafından qəbul edilmiş xidmət üzrə büdcəyə ödəniləcək ƏDV uçota alınmışdır	46	68(ƏDV V)	5.400
24.09.2016 Qarşılıqlı tələblər əvəzlaşdırılmışdır (ƏDV-siz məbləğ)	60	62	35.400
Qarşılıqlı silinən borcun tərkibindəki ƏDV məbləği öz ƏDV sub-uçot hesa- bindən A müəssisəsinin ƏDV sub-uçot hesabına köçürülmüşdür	60	53-1	5.400
Alınmış mallar üzrə ƏDV büdcə ilə əvəzlaşdırılmışdır (qismən)	68(ƏDV)	19	5.400
Qarşılıqlı silinən borcun tərkibindəki ƏDV məbləği ƏDV sub-uçot hesabına daxil olmuşdur	53-1	62	5.400
24.10.2016 14.08.2016-ci il tarixli, 18 aylı müqavilə üzrə son haqq-hesab kimi A müəssisəsinə pul ödənilmişdir (ƏDV-siz məbləğ)	62	51	20.000
Ödənilən borcun tərkibindəki ƏDV məbləği öz ƏDV sub-uçot hesabın- dan A müəssisəsinin ƏDV sub-uçot hesabına köçürülmüşdür	62	53-1	3.600
Alınmış mallar üzrə ƏDV büdcə ilə əvəzlaşdırılmışdır (qalan hissə)	68(ƏDV)	19	3.600